

**AZƏRBAYCAN RESPUBLİKASININ
AUDİTORLAR PALATASI ŞURASININ
QƏRARI**

Bakı şəhəri

№261/1

14 aprel 2015-ci il

**Azərbaycan Respublikası Auditorlar Palatasının
2014-cü il üzrə fəaliyyətinin yekunlarına dair hesabat barədə**

Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 5 sentyabr tarixli 2421 nömrəli sərəncamı ilə təsdiq edilmiş “Açıq Hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nı və “Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı”nı rəhbər tutaraq, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanununa, “Azərbaycan Respublikasının Auditorlar Palatası haqqında Əsasnamə”yə müvafiq olaraq ölkə iqtisadiyyatında şəffaflığın artırılması, müstəqil maliyyə nəzarətinin gücləndirilməsi, bununla əlaqədar olaraq auditor xidmətinin inkişafı və təkmilləşdirilməsi, auditor xidmətinin keyfiyyətinin yüksəldilməsi, auditor kadrlarının hazırlanması və ixtisaslandırılması, beynəlxalq audit standartlarının və qabaqcıl xarici təcrübənin öyrənilməsi və tətbiq olunması istiqamətləri üzrə zəruri tədbirlərin həyata keçirilməsini təmin etmək, Auditorlar Palatasının 2015-2017-ci illər üzrə iş planının və Palata Şurasının 2015-ci il üzrə iş planının - “Auditorlar Palatasının 2014-cü il üzrə fəaliyyətinin nəticələrinə dair hesabatın hazırlanması, müvafiq qurumlara və ictimaiyyətə çatdırılması” barədə 9.3-cü və 37-ci müvafiq bəndlərinin icrası ilə əlaqədar işçi qrupu (Q.Bayramov, F.Qarayev, N.Talıbov, S.Gülməmmədov) tərəfindən Palata Şurasının 2012-ci il 18 dekabr tarixli 238/7 sayılı qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Auditorlar Palatasının fəaliyyəti barədə illik hesabatın və məruzənin strukturu, hazırlanması və nəşri haqqında Təlimat”a uyğun olaraq hazırlanmış Azərbaycan Respublikası Auditorlar Palatasının 2014-cü il üzrə fəaliyyətinin yekunlarına dair hesabatın layihəsini müzakirə edərək və bu məsələyə dair Şura üzvlərinin təkliflərini nəzərə alaraq, Auditorlar Palatasının Şurası

QƏRARA ALIR:

1. Azərbaycan Respublikası Auditorlar Palatasının 2014-cü il üzrə fəaliyyətinin yekunlarına dair hazırlanmış hesabat təsdiq edilsin (əlavə olunur).
2. Auditorlar Palatasının 2014-2016-cı illər üzrə iş planının 1.1-ci “Azərbaycan Respublikasında auditor xidmətinin inkişaf konsepsiyasında (2012-2020-ci illər) nəzərdə tutulan tədbirlərin icrası” (V.Novruzov, Q.Bayramov, N.Talıbov, işçi qrupu), 1.2.1-ci və 1.2.2-ci “Auditor fəaliyyəti

haqqında” qanunun təkmilləşdirilməsinə dair layihənin hazırlanması və müzakirəsi (V.Novruzov, işçi qrupu), 1.5-ci “Auditor xidməti ilə əlaqədar təlimatlar, tövsiyələr və metodik göstərişlərin hazırlanması” (N.Talıbov, müvafiq struktur bölmələr), 1.6-cı “Auditorlar Palatasının üzvləri tərəfindən etik davranış qaydalarına riayət olunması vəziyyəti barədə illik hesabatın hazırlanması” (M.Abbasov, Auditorların Peşə Etikasına Komitəsi), 1.7-ci “Sərbəst auditorlar və auditor təşkilatları tərəfindən təqdim edilən hesabatların elektron qaydada qəbul olunmasının təşkili” (N.Talıbov, R.Cəfərli), 1.8-ci və 1.10-cu “Sərbəst auditorlar və auditor təşkilatları tərəfindən 2013-cü ilin yekunu və 2014-cü ilin I yarımilliyi üzrə təqdim edilmiş illik hesablara dair icmalın hazırlanması” (R.Cəfərli), 1.9-cu və 1.11-ci “Sərbəst auditorlar və auditor təşkilatları tərəfindən 2013-cü ilin yekunu və 2014-cü ilin I yarımilliyi üzrə təqdim edilmiş illik hesabatların təhlili və tövsiyələrin hazırlanması” (N.Talıbov, R.Cəfərli), 1.13-cü “Auditor xidmətinin aktual problemləri üzrə keçirilmiş sosioloji sorğunun nəticələrinin təhlili və tövsiyələrin hazırlanması” (S.Gülməmmədov, N.Talıbov), 1.14-cü “Audit sahəsində qabaqcıl təcrübənin öyrənilməsi və tətbiqi” (Q.Bayramov, müvafiq struktur bölmələr, komitələr), 1.15-ci “Yoxlamaların risk qiymətləndirilməsi sistemi əsasında təyin edilməsi” (M.Abbasov), 3.3-cü “Auditor təşkilatlarının və sərbəst auditorların maliyyə-təsərrüfat fəaliyyətlərinin yoxlanılması və aparılmış yoxlamalara dair icmalın hazırlanması” (M.Abbasov), 3.4-cü “Səlahiyyətli dövlət orqanlarının qərarına əsasən (sifarişlə) auditor yoxlamalarının həyata keçirilməsi” (M.Abbasov), 3.6-cı “Təsərrüfat subyektlərində aparılan auditlərin vahid məlumat reyestrinin aparılması” (R.Cəfərli, N.Talıbov), 4.1-ci “2014-cü il üzrə auditorların ixtisasartırma kursunun tədris proqramının və qrafikin hazırlanması” (S.Gülməmmədov, ixtisasartırma komissiyası), 4.2-ci “Auditor adı almaq üçün imtahanların təşkili” (S.Gülməmmədov, imtahan komissiyası), 4.3-cü “Auditorların ixtisasartırma kurslarının keçirilməsi” (S.Gülməmmədov, ixtisasartırma komissiyası), 4.4-cü “auditor təşkilatlarının əməkdaşları (assisentlər, mütəxəssislər) üçün ixtisasartırma kurslarının keçirilməsi” (S.Gülməmmədov, ixtisasartırma komissiyası), 4.5-ci “Daxili audit kurslarının keçirilməsi” (S.Gülməmmədov, N.Talıbov, V.Rəhimov, ixtisasartırma komitəsi), 5.2-ci “Beynəlxalq audit və mühasibat qurumları tərəfindən təşkil olunacaq konfranslarda, forumlarda, simpoziumlarda və digər tədbirlərdə Palata təmsilçilərinin iştirakının təmin edilməsi” (Rəhbərlik, S.Gülməmmədov, V.Rəhimov), 5.3-cü “ Auditorlar Palatasının üzv olduğu beynəlxalq peşəkar qurumlarla müvafiq işlərin aparılması ” (Rəhbərlik, N.Talıbov, V.Rəhimov), 5.4-cü “ Müvafiq əməkdaşlıq sazişlərinə əsasən tərəfdaşlarla birgə tədbirlərin həyata keçirilməsi” (S.Gülməmmədov, V.Rəhimov, müvafiq struktur bölmələr), 5.5-ci “ İFAC, EFAA və digər beynəlxalq qurumların keçirildiyi sorğularda iştirak edilməsi” (N.Talıbov, komitələr, müvafiq struktur bölmələr), 6.2.1-ci “ Audit xidmətinin inkişaf konsepsiyasının (2012-2020-ci illər) əsas istiqamətləri” mövzusunda “dəyirmi masa” (Rəhbərlik, N.Talıbov, S.Gülməmmədov), 6.2.2-ci

“Məcburi auditdən yayınmaya görə inzibati məsuliyyətin tətbiqi” mövzusunda “dəyirmi masa” (Q.Bayramov, M.Abbasov, N.Talıbov), 6.2.3-cü “Auditorlar Palatasının üzvləri tərəfindən etik davranış qaydalarına riayət olunması vəziyyəti barədə illik hesabatla dair Təlimatın tətbiqi ilə əlaqədar seminar” (M.Abbasov, Y.Salayev), 6.2.4-cü “Auditor xidmətində informasiya texnologiyalarının tətbiqi və elektron audit sisteminin yaradılması” mövzusunda “dəyirmi masa” (N.Talıbov, İ.Bayramov), 6.2.5-ci “Təsərrüfat subyektlərində aparılan auditlərin vahid məlumat reyestrinin aparılması mövzusunda seminar” (N.Talıbov), 6.2.6-cı “Auditor xidmətinin aktual problemləri üzrə keçirilmiş sosioloji sorğu mövzusunda seminar” (S.Gülməmmədov), 6.2.7-ci “Müasir şəraitdə auditin normativ hüquqi bazasının təkmilləşdirilməsi istiqamətləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans (Rəhbərlik, S.Gülməmmədov, təşkilat komitəsi), 6.3.1-ci “Auditin inkişafı və mövcud problemləri barədə KİV-də materialların verilməsi və müzakirələrin keçirilməsi” (Q.Bayramov, S.Gülməmmədov, müvafiq struktur bölmələr), 6.3.2-ci “Auditə dair reklam xarakterli materialların KİV-də yerləşdirilməsi” (Q.Bayramov, V.Rəhimov, N.İsmayılov), 6.3.3-cü “ Auditorlar Palatasının öz fəaliyyəti barədə mətbuat konfranslarının və ictimaiyyətlə birbaşa ünsiyyət formasında tədbirlərin keçirilməsi ” (Rəhbərlik, işçi qrupu), 7.1-ci “İFAC, EFAA və digər beynəlxalq qurumların yeniliklərinin Palatanın internet sahifəsində yerləşdirilməsi ” (N.Talıbov, Metodik Komitə, R.Ələkbərov), 7.2-ci “Sərbəst auditorların və auditor təşkilatlarının hesabatlarına dair 2013-cü il üzrə informasiya bazasının hazırlanması” (R.Cəfərli), 7.3-cü “Auditorlar Palatasının internet sahifəsinin təkmilləşdirilməsi və onun fasiləsiz fəaliyyətinin təmin edilməsi” (Q.Bayramov, R.Ələkbərov, müşavirlər, V.Rəhimov, struktur bölmələr), 7.4-cü “Auditorlar Palatasının internet sahifəsində interaktiv sorğuların aparılması” (N.Talıbov, S.Gülməmmədov, R.Ələkbərov), 7.5-ci “Auditorlar Palatasının üzvləri olan auditor təşkilatları və sərbəst auditorlar haqqında məlumatların yeniləşdirilməsi və Palatanın internet sahifəsində yerləşdirilməsi” (R.Ələkbərov), 8.1-ci “Auditorlar Palatasının struktur bölmələrinin 2013-cü il üzrə iş fəaliyyətinin yekununa dair hesabatların hazırlanması” (Q.Bayramov, N.Talıbov, struktur bölmələr), 8.3-cü “Auditorlar Palatasının 2013-cü il üzrə fəaliyyətinin nəticələrinə dair hesabatın hazırlanması, müvafiq qurumlara və ictimaiyyətə çatdırılması” (Q.Bayramov, işçi qrupu), 8.4-cü “Auditorlar Palatasının 2013-cü ilin maliyyə-təsərrüfat fəaliyyətinin nəticələrinə dair hesabatın hazırlanması və onun auditinin aparılması” (V.Rəhimov), 8.6-cı “Auditorlar Palatasında daxili nəzarətin həyata keçirilməsi” (Q.Bayramov), 8.7-ci “Auditor xidmətinin aktual problemləri üzrə sosioloji sorğunun keçirilməsi proqramının təkmilləşdirilməsi ” (S.Gülməmmədov), 8.8-ci “2014-cü ildə auditor xidmətinin aktual problemləri üzrə sosioloji sorğunun keçirilməsi” (S.Gülməmmədov), 8.10-cu “Struktur bölmələrin 2014-cü il üzrə fəaliyyəti barədə rüblük hesabatların hazırlanması, onların təhlili və tövsiyələrin hazırlanması” (Struktur bölmələr, Q.Bayramov, N.Talıbov), 8.11-ci “Struktur bölmələrin 2014-cü il üzrə fəaliyyəti barədə

hesabatların müzakirəsi” (Rəhbərlik, xüsusi komissiyalar), 8.12-ci “2015-2017-ci illər üçün Auditorlar Palatasının iş planının hazırlanması” (Q.Bayramov, N.Talıbov, struktur bölmələr) və sair müvafiq bəndlərdə nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə icra olunması müsbət qiymətləndirilsin.

3. Auditorlar Palatasının 2014-2016-cı illər üzrə iş planının aşağıda göstərilən müvafiq bəndlərdə qeyd olunmuş işlərin yerinə yetirilmədiyi məsul icraçıların nəzərinə çatdırılsın:

3.1. IFAC-ın 1 N-li Üzvlüyə dair Öhdəlik Tələblərinə (SMO) müvafiq olaraq təsdiq edilmiş plana əsasən auditor xidmətinin keyfiyyətinə nəzarət üzrə yoxlamaların aparılması və yoxlamalara dair icmalın hazırlanması (İl ərzində, dekabr 2014, İ.Bayramov, M.Abbasov, Keyfiyyətə Nəzarət Komitəsi);

5.6.2. Ərəb ölkələrinin audit və mühasibat qurumları ilə əməkdaşlığa dair saziş və memorandumların hazırlanması və imzalanması (Rəhbərlik, S.Gülməmmədov);

6.1.4. “Audit üzrə 100 sual və cavab” sorğu kitabının nəşri (Sentyabr 2014, N.Talıbov);

6.1.5. “Daxili audit” kitabının yeni nəşri (2014, Müəlliflər qrupu);

6.2.8. Auditor xidmətində maraqlar toqquşmasının qarşısının alınmasına dair təlimatın tətbiqi üzrə treninqlərin təşkili (Oktyabr 2014-cü il, M.Abbasov, Y.Namazəliyev);

6.2.10. Beynəlxalq audit standartlarının 2013-cü il üzrə versiyasının tətbiqinə dair seminar (Dekabr 2014-cü il, N.Talıbov, S.Gülməmmədov);

6.2.11. Audit qanunvericiliyində yeniliklər barədə seminar (İl ərzində C. Axundov).

4. Auditorlar Palatasının 2014-2016-cı illər üzrə iş planının aşağıda göstərilən müvafiq bəndlərdə nəzərdə tutulan işlərin yerinə yetirilməsinin gecikdirilməsi məsul icraçıların nəzərinə çatdırılsın və onlardan həmin işlərin mümkün qədər qısa vaxt ərzində başa çatdırılması tələb edilsin:

1.16. Məcburi auditedən yayınmaya görə inzibati məsuliyyətin tətbiqi ilə bağlı tədbirlərin görülməsi (2014, Q.Bayramov, N.Talıbov, M.Abbasov, S.Gülməmmədov, R.Cəfərli);

2.1.1. Beynəlxalq audit standartlarının 2013-cü il üzrə versiyasının tərcüməsi (2014, N.Talıbov, V.Rəhimov, işçi qrupu);

2.1.3. IFAC-ın Peşəkar Mühasiblərin Etika Məcəlləsinin tərcüməsi (2014, N.Talıbov, V.Rəhimov, Auditorların Peşə Etikası Komitəsi, İşçi qrupu);

2.1.4. Kiçik və orta müəssisələrdə BAS-ın tətbiqinə dair təlimatın tərcüməsi (2014-2015-ci illər, N.Talıbov, V.Rəhimov, Metodik komissiya, işçi qrupu);

6.1.1. IFAC-ın Peşəkar Mühasiblərin Etika Məcəlləsinin nəşri (2014, Redaksiya heyəti);

6.1.2. Beynəlxalq audit standartlarının 2013-cü il üzrə versiyasının nəşri (2014, Redaksiya heyəti).

5. Auditorlar Palatasının struktur bölmələrinin rəhbərlərinə və məsul icraçılara (Q.Bayramov, F.Qarayev, N.Talıbov, S.Gülməmmədov, M.Abbasov, V.Rəhimov, R.Cəfərli, R.Ələkbərov) və Komitə rəhbərlərinə (İ.Bayramov, Y.Salayev, F.Mustafayev, A.Qurbanov, E.İbrahimov, N.Abbaslı, A.Musayev, E.Əliyev, A.Əliyev, L.Bayramova, Z.Hüseynov, F.Əliyev, İ.Əliyev) tapşırılsın ki, 2015-ci il üzrə iş planlarında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə icra olunmasını təmin etsinlər.

6. Aparatın rəhbəri Q.Bayramova, sədrin müşaviri F.Qarayevə, sədrin elmi-metodik məsələlər üzrə müşaviri N.Talıbova, Kadr hazırlığı, akkreditasiya və beynəlxalq əlaqələr idarəsinin rəisi S.Gülməmmədova və Maliyyə və təsərrüfat idarəsinin rəisi V.Rəhimova tapşırılsın:

- “Auditorlar Palatasının 2014-cü il üzrə fəaliyyətinin yekunlarına dair hesabat”ın icmalının Şura üzvləri tərəfindən edilən təkliflər nəzərə alınmaqla nəşr olunması və aidiyyəti qurumlara təqdim olunmasını təmin etsinlər;

- “Auditorlar Palatasının 2014-cü il üzrə fəaliyyətinin yekunlarına dair hesabat”ın icmalının ingilis və rus dillərində tərcüməsinin hazırlanıb rəhbərliyə təqdim olunmasını təmin etsinlər.

7. Auditorlar Palatası Aparatının rəhbəri Q.Bayramova, sədrin müşaviri F.Qarayevə, sədrin elmi-metodik məsələlər üzrə müşaviri N.Talıbova və Kadr hazırlığı, akkreditasiya və beynəlxalq əlaqələr idarəsinin rəisi S.Gülməmmədova tapşırılsın ki, Auditorlar Palatasının 2014-cü il üzrə fəaliyyətinin yekunlarını əks etdirən hesabatın icmalının Palatanın internet sahifəsində yerləşdirilməsini və həmin icmalın “İqtisadiyyat” qəzetində və digər KİV-də dərc etdirilməsini təmin etsinlər.

ŞURANIN SƏDRİ

V.NOVRUZOV